


MƏN VƏ MƏNİM DÜNYAM

Abdulla Şaiq

Tıq-tıq xanım





«Beşik nəşriyyat»nın nağıllar
dünyasına xoş gəlmisən, balaca! Bu dəfə
«Tıq-tıq xanım»la tanış olmaq imkani
qazanacaqsan! Onun başına gələn
maraqlı əhvalatı bilmək istəyirsən? Elə
isə dost axtaran bu balacanın hekayəsini
özün oxu!

Art - 264/12



Gelin, sizə uşaqlar,
söyləyim bir hekayət:
Dozanqurdu edirdi
yalnızlıqdan şikayət.

Soğan qabıqlarından
bir çadra tikdi, şıq-şıq,
Fındıq qabıqlarından
çarıq geyündi, tiq-tiq.
Ətir vurdu başına,
bəzək verdi özünə;
Qara yaxdı qasına,
sürmə çekdi gözünə.
Naz ilə ყavaş-ყavaş,
yola düzəldi birbaş.
Çöl-çəməni gəzirdi,
axtarırdı bir yoldaş...



Göy təpənin döşündə
oturmuşdu bir çoban,
Dedi: "A dozanqurdu,
hara gedirsən? Daşan!"
Dozanqurdu çevirdi
qara, muncuq başını,
Acıqlanıb daşandı,
oynatdı göz-qasını.
Dedi: "Ehey, aq çoban,
bir yaxşı aç gözünü,
Bax, gör kiməm?! Anla bir
söylədiyin sözünü.
Mənə eldə-obada
"Tıq-Tıq" xanım deyərlər,
Bir az düşünüb danış,
kobud olma bu qədər!"
Çoban dedi: "Bağışla,
qurban o şirin dilə,
Tıq-Tıq xanım, de görüm,
hara gedirsən belə?"





Tıq-Tıq xanım oynatdı
qara, muncuq başını,
Gözlerini süzərək,
çatdı qara qaşını.
Dedi: "Çoban, bağıışla,
ömürlər çox gödəkdir,
Bu çöllərdə yalqızam,
mənə yoldaş gərəkdir".
Çoban yanaşdı ona,
söylədi: "Ayu qaraqaş,
Bu ellərdə tapılmaz
mənim kimi bir yoldaş.
Gel burda qal dost kimi,
səni tutaram əziz.
Ağzıma bir tikə də
inan, qoymaram sənsiz".
Tıq-Tıq xanım söylədi:
"Açıqlandırsam səni,
Doğru söylə, ayu çoban,
nəyilə döyürsən məni?"
Çoban qapdı çomağı,
dedi: "Bununla, bir bax!.."
Dozanqurdu qorxudan
qaçdı tez ordan uzaq...

Getdi, getdi... Bu dəfə
tülüyüə oldu düçar.
Tülü dədi: "Bir daşan,
dozanqurdu, sözüm var.
Gəlin kimi özünə
vurub ყaraşıq, bəzək,
Hara gedirsən belə?
Durma, söylə, a göyçək!"
Dozanqurdu çevirdi
qara, muncuq başını,
Açıqlı bir tövr ilə
oynatdı göz-qasıını.
Dədi: "Nə söyləyürsən?
Gözlərini ყaxsı sil!
Diqqətlə bax, gör kiməm?
Danışdığını sözü bil!
El bilir, ölkə bilir,
Tıq-Tıq xanımdır adımları..."





12


Tülkü dedi: "Aşınım,
bağışla tanımadım.
Adını bilməyirdim
xanım, bağışla məni,
Dilim-ağzım qurusun,
yaman incitdim səni.
Aş Tıq-Tıq, Şıq-Şıq xanım,
hara gedirsən belə?
Gel bu tülkü lələni
nigarən qoyma, söylə?!"
Tıq-Tıq dedi: "A tülkü,
ömürlər çox gödəkdir,
Bu çöllərdə yalqızam,
mənə yoldaş gərəkdir".
Tülkü dadlı dil ilə

söylədi: "Aş qaraqas,
Bu ellərdə tapılmaz
mənim kimi bir yoldaş".
"Çox gözəl... Bir sözüm var,
durma, başa sal məni,
Məni nəylə döyürsən
acıqlandırsam səni?"
Tülkü dedi: "Salaram
səni iti dışımə,
Çeynəyərəm, didərəm,
gedərəm öz işimə..."
Dozanqurdu bu sözdən
diksinərək, qoxaraq,
Çadrasını yelləyiib
qaçdı tez ordan uzaq..."

13

Tıq-Tıq xanım gedirdi
arxasına baxmadan.
Birdən onun yolunu
kəsdi biğli bir sıçan.
Qarşısında şöngədi,
qulağını diklədi.
Şirin-şirin dil açdı,
ona belə söylədi:
- "Saçı uzun Suray xanım,
Boynu uzun Buraq xanım,
Sığal verib qara telə,
Gözəl xanım, hara belə?"
Bu söz ona xoş gəldi,
açıdı tez yaşmağını,
Çadrasını yellətdi,
oynatdı başmağını,
Dedi: "Yalqızlıq sıxır
məni, gözüm Siçan bəy,
Özümə laqıq yoldaş
axtarıb tapam gərək".






Sığan dedi: "Mən kimi
şaxşı yoldaş tapılmaz.
Gəl bir yerdə yaşayaq,
damağı çağ, kefi saz".
Dedi: "Sənə sözüm үox,
ancaq başa sal məni,
Söylə, nəylə döyərsən
acıqlandırsam səni?"
Sığan dedi: "Yavaşça
quyrugumu bükərəm,
O incə göz-qasına
qara surmə çəkərəm".
Tİq-Tıq xanım çadranı
uellətdi çox sevincək,
Söylədi: "Bu şərtə mən
raziyam, di gəl, gedək".
Tez verdilər əl-ələ,
yoldan iraq keçdilər,
Sığanın daxmasında
bir aq yeyib-içdilər.

M.F.Axundov adına
Azerbaycan Milli
Kitabxanası

Bir gün Sıçan bəy dedi:
- "Ayu Tıq-Tıq, Şıq-Şıq xanım!
Mənim gözəl yoldaşım,
mənim ciyərim-canım!
Bu gün xanın evində
toş var, dadlı yemək var,
Şəkər, noğul, qatlama,
fətir, yağlı çörək var.
Sən yuvadan çıxma ha,
mən gələnədək, dayan..."
Tıq-Tıq razılıq verdi...
Düzəldi yola sıçan.
Sevincək, xan evinə
gedirdi yorğa-yorğa,
Saraya yetişincə,
sıkıldı bir bucağa.
Qatlamanı, noğulu
xırıtxırı ilə yeyirdi,
Bığlarını silərək
öz-özünə deyirdi:
"Tıq-Tıq xanım yalqızdır,
onsuz haramdır yemək,
Bu noğuldan, şəkərdən
ona aparım gərək..."






20

Dozanqurdu үuvada
yalqız qalıb darıxdı,
Hem də bir az susuzdu,
durdu, үuvadan çıxdı,
Gəldi bir yol ağızına,
baxdı o yan-bu yanıa,
Bir çuxurda su görüb,
Tİq-Tıq yanasdı ona;
Əyilib su içəndə,
birdən düşdü çuxura,
Gördü ki, ləp boğulur,
əl atdı ora-bura.
Sudan çıxa bilmədi,
Bağırdı: "Aş-vay, köməkl!"

21

Ancaq onun səsini
eşitmədi Siçan bəy...
Gördü gəlir atlılar,
şirin söhbət edirlər,
Bəlib qızıl-gümüşə,
Xan evinə gedirlər.
Çuxurda, su içində
onun halı ağırdı,
Birdən uca səs ilə
atlıları çağırdı:
"Tarap-turup atlılar,
Atları qanadlılar.
Xan evinə gedərsiz,
"Siçan bəyə deyərsiz:
Saçı uzun Suraş xanım,
Boynu uzun Buraş xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona".
Atlılar hər tərəfə
durub diqqət etdilər,
Görmedilər bir nəfər,
yola düşüb getdilər.





Xan evinə çatınca,
hamı atından endi,
Dolusdular saraya,
xan məclisi şənləndi.
Hörmət ilə oturdu
hamı qızıl kürsüyə,
Qonaqlardan birisi,
həyətli işdir, - deyə,
Söylədi: "Biz bir yolun
qıraqından keçərkən,
Bu sözləri söyləyən
bir səs eşitdik birdən:
"Tarap-turup atlilar,
Atları qanadlılar.
Xan evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
"Saçı uzun Suraş xanım,
Boynu uzun Buraş xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona".
Baxdıq o yan-bu yana
diqqət etdik nə qədər,
Çox həyətli bir işdir,
görünmədi bir nəfər..."

Eşidincə bu sözü,
Siçan qalxdı yerindən,
Dedi: "Tıq-Tıq xanıma
kömək etməliyəm mən!"
Atdı noğul, şəkəri,
tez çıxdı o, saraçdan.
Tıq-Tıq xanıma tərəf
yorğalaşındı Siçan...
Yuvasına çatınca,
yaxından bir səs gəldi,
Bu səs onun bağrını
bir xəncər kimi dəldi;
Bildi Tıq-Tıq xanımdır,
boğularkən bağırir,

Öz dostunu dar gündə
harayına çağırır.
Tez səsinə səs verdi,
o tərəfə yüyürdü;
Bir kiçik gölməçəyə
yetişincə, nə gördü:
Tıq-Tıq xanım çuxurda
boğulur, əl-qol atır,
Gah çıxır su üzünə,
gah birdən-birə batır.
Bunu gördü, Siçanın
dərdi başından aşdı.
Yüyürdü öz dostuna
belə şirin dil açdı:





— Əlini mənə, bəstərəcik!
— Yox, mən səndən küsdərəcik...
— Əlini mənə, bəstərəcik!
— Yox, mən səndən küsdərəcik...
— Əlini mənə, bəstərəcik!
— Yox, mən səndən küsdərəcik...
— Küsdərəcik, küsdərəcik,
Bir daş üstən əndərəcik!
Daşı vurdu başına,
bir az qəmləndi... ყənə
Toş noğulu ყeməkçin
qayıtdı xan evinə.



30



Hə, necədir? Nağılı bəyəndin?
Bəyəndinsə, başqa kitablarımız da var,
onları axtar. Görəcəksən ki, «Beşik
nəşriyyatı»nın nağıllar dünyası nə
qədər maraqlıdır.

Az 264/112

İdeya müəllifi: Qoşqar Qarayev
Layihənin rəhbəri: Qaraqoyunlu

Nəşriyyat direktoru: Nərgiz Cabbarlı
Nəşriyyat redaktoru: İlyas Tapdıq

Yazar: Abdulla Şaiq

Texniki qrupun rəhbəri: Denis Izuf

Rəssamlar: Mərziyyə Hüseynova
Nərminə Qasımovan

Dizayner: Rumil Hüseynov

Operator: Rəna Əzizova

Çapa imzalanmış: 05.11.2009,
formatı 70x90/16, fiziki ç.v. 4,25, təbəşirli kağız №1,
arial qarnituru, sıfırış XNN №7, sayı 500

Kitab «Bəşik nəşriyyatı»nda nəşrə hazırlanmış
(Tel.: (+99440)2181787, (+99450)4989555
E-mail: beshik@beshik.az; www.beshik.az)

ve

“IDEAL-PRİNT” mətbəəsində ofset üsulu ilə çap olılmışdır.
Tel.: (+99412)3426767
idealprintx@mail.ru

STANDARTLAŞDIRMA, METROLOGİYA
VƏ PATENT ÜZRƏ DÖVLƏT AGENTLİYİ

şəhadətname № 2005 0563

iddia sənədi № 2005 0841,

ilkinlik tarixi: 15.07.2005.

Bütün müstəsna hüquqlar

«Bəşik nəşriyyatı»na


maxsusdur.

© «Bəşik nəşriyyatı»

Əmək nişanı: MƏN VƏ MƏNİM DÜNYAM

ISBN 978-9952-456-16-5

ISBN 978-9952-456-16-5



9 789952 456165

ISSN 2076-1155

